



"...cra balar tlada- "Yasamal balancd"

Prezident lham liyevin srt qrar icra balarnn "yuxusunu qarb", htta malic ad il istirahtd olanlar bel tllsik z rayonlarna qaytmal olub; rayonda he bir i yeri yaratmayan, halinin narazln artran icra ...balarnn siyahs artq hazrdr

Musavat.com-Yasamal Rayon cra Hakimiyytinin bas brahim Mehdiyevin "Sovetski" dki mscidi zban skdy n czalandrmas mrkzi hakimiyytin sas qolu olan icra hakimiyti strukturunda ciddi tvi yaradb. oxlar bel hesab edir ki, uzun illrdir ki, icra bas ilmi .Mehdiyevin idn qovulmas slind btn icra balarna ciddi xbrdarlqdr v bu, zn "balaca padah" .hesab ednlrl bal prosesin hl balancdr

Tsadfi deyil ki, Yeni Azrbaycan Partiyasnn cra Katibliyinin Siyasi Thlil v Proqnozladarma bsinin mdiri, deputat Aydn Mirzzad d prezidentin srt qrarn digr icra balarna xbrdarlq kimi qiymtlndirib. "Bundan sonra hr bir ks tutduu vzifdn asl olmayaq iin msuliyetl yanamal, shvlr yol vermml, atd addmlarn n drc dvlit siyastin uyumluu haqda zn hesabat vermlidir" .dey, A.Mirzzad vurulayb

Yeni Msavat"a hkumt yaxn mnblrdn daxil olan mlumata gr, iqtidar iinin hdsindn gl" bilmyrn, yerli halini naraz salan icra balar haqda srt qrarlar vermy hazrlar. Bel ki, bir ne rayondan mtmadi olaraq Prezident Administrasiyasna gndriln ikaytlrdn sonra icra balarna xbrdarlq edils d, onlar ilrind dn yarada bilmyibl. Yada salaq ki, dvlit bas lham liyev bu ilin vvlind v aprelind keirdiyi mavird yerli icra balarna srt xbrdarlq etmidi. Prezident icra balarna rhrlik etdiklri rayonlara investisiya clb edilmsini rt kimi qoymudu. "Glckd yerli icra orqanlarnn faliyytin verilck qiymt, eyni zamanda, bu amil d saslanacaqdr - bu v ya digr rayona n qdr srmay gtirilib. Yerli icra orqanlar mrkzi icra orqanlar il birlikd bu ilri tkil etmlidir" dey, prezident qeyd etmidi. Iknin valyuta ehtiyatlarnn v mrkzi bdcnd rayonlara ayrlan vsaitlrin azalmas fonunda dvlit basnn bu tlbi icra balar n ciddi snaq .saylrd

Mlumatlara gr, iki- rayon istisna olmaqla ksr icra bas bu tapr yerin yetir bilmyib. Frqlnn rayon icra balar is yalnz xsi laqlr hesabna Rusiyann vilaytlri il mkdalq mqavillri imzalayb, qarqlq biznes mhitini canlandrmaa alblar. Bu srada Gnc v mili rayonlarnn icra balar frqlnibl. Onlar xsi tbslri il bir sra lklr sfr edrk, oradak i adamlar il grlr keirib, rayona .investisiya yatрмаa alblar. Digr icra balar is nnvi "kabinet siyastindn" l kmyibl

Bildirilir ki, rayonda he bir i yeri yaratmayan, halinin narazln artran icra balarnn siyahs artq hazrlanb. Mrkzi hakimiyytin midi dorultmayanlar sasn, aran v srhd rayonlardr. Onlar rayonlarn iqtisadi potensialna baxmayaraq, tn aylar rzind he bir irlilyi nail ola bilmyibl. Rayona srmay clb etmk, yeni i yerli amaq, yerli halinin problemlrin daha hssas v evik mnasibt gstrmk vzin, bzi rayonlarda ksin, narazlqlar da artb. Bu is iqtidarn yaxnlamaqda .olan seki ilind qarya qoyduu siyasi v iqtisadi strategiyaya ziddir

Aydndr ki, seki ilind sosial-iqtisadi grginlikdn istifad ednlr ortaya xr ki, yaltlrd mmkn narazlqlar bel qvvlrin marana xidmt ed bilir. Bu sbbdn d yaxn vaxtlarda brahim Vliyev kimi .isiz qalacan icra balarnn say artacaq

mnbnin iddiasna ilk nvbd sakinlrin daha ox narazlq etdiyi icra balar dyidirilck. Hmin icra balarnn ad mynldirilib v prezident tqdim edilmk n hazrdr. Yevlax, Balakn, Acabdi, Beylqan, Adam, Astafa, Brd, Bilsuvar, Gyay, Neftala, Saatl, Salyan, amax, mkir v Astara rayonlarnn icra balarnn adnn ilk srada olduu deyilir. Bu sbbdn icra balarnn "yuxusu qab", .htta malic ad il istirahtd olanlar bel tllsik rayona qaytmal olublar

”YM“